


Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir

Sevimli Oğlu Kölə Oldu



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Byron Unger; Lazarus
Uyğunlaşdırın: M. Kerr; Sarah S; Alastair P.
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org


BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

İshaq çox xoşbəxt idi. Onun oğlu Yaqub evdə idi. Hətta Esav da bir dəfə öldürməyə and içdiyi qardaşını qarşıladı. Lakin Yaqubun oğulları xoşbəxt deyildilər. Çünki onların kiçik qardaşları Yusif atasının ən sevimlisi idi.




Yusif yuxusunu qardaşlarına danışanda onlar da qəzəbləndilər. Yusif dedi: “Mənim dərzim qalxıb dik durdu, qardaşlarımın dərziləri isə mənim dərzimi əhatəyə alıb ona səcdə etdilər”. Bu yuxu o demək idi ki, Yusif qardaşlarından daha mühüm şəxs olacaqdı.




3

Yusifin ikinci yuxusunda günəş, ay və ulduzlar ona səcdə etdilər. Hətta onun atası Yaqub da Yusifin özünü valideynlərindən və qardaşlarından üstün tutduğuna görə qəzəbləndi.




4

Bir gün Yaqub Yusifi qardaşlarının sürülərini otardığı yere göndərdi. Qardaşları onun gəldiyini gördülər. “Gəlin bu yuxu görəni öldürək”, onlar donquldadılar. Yusif qarşısındakı təhlükədən xəbərsiz idi.




5

Böyük qardaşı Ruven razı olmadı. O dedi: “Biz qan tökməməliyik”. “Burada quyu var. Qoy o orada ölsün!” Ruven axşam düşəndə Yusifi xilas etməyi planlaşdırırdı.




6

Yusif gəlib çatanda qardaşları onu tutdular və atası Yaqubun xüsusi ilə öz sevimli oğluna tikdirdiyi alabəzək paltarını çıxartdılar. Sonra onu quyuya atdılar.




7

Ruven orada olmayanda uzaq Misirə gedən dəvə karvanı yaxınlaşdı. “Gəlin Yusifi sataq”, qardaşı Yəhuda ucadan dedi. Razılaşırdılar. Onlar Yusifi iyirmi gümüşə satdılar.




8

Yusif k m ksiz halda, g z yaşları və qorxu i ində yırğalana-yırğalana yeriyən d v lərin onu nec   z ailəsindən və  lk sindən uzaqlaşdırdığına baxdı.




9

“Bu, Yusifin paltarıdır? Bu, qanlıdır. Biz bunu   ll kd n tapdıq”. Q ddar qardaşlar Yaqubu sevimli oğlunun v hşi heyvan t r f nd n  ld r ld y n  inandırdılar. Yaqub paltarını cırdı və yas tutdu. He  kim ona t s lli ver  bilm di.




10

Y qin ki, Yusif Misird  t nha idi v  qorxurdu. B lk  o, ev  c n darıxırdı. Lakin o, buradan qa a bilm zdi. O,  ox m h m bir Misirlinin, Potifarın evində k l  idi. Potifar Yusifin h miş  s yl  işlədiyini v  etibarlı biri ola biləcəyini g rd .




11

Bir g n Potifar Yusif  dedi: “S nin etdiy n b t n işlər yaxşı alınır. İst yir m ki, s n m nim baş xidm t m, b t n işlərin başçısı v  b t n xidm t il rimin ađası olasan”.




12

Allah Yusif  g r  Potifara yaxşı m hsul v   oxlu var-d vl t verdi. Artıq m h m şəxs olan Yusif h l  d  sadıqlıql  Allaha etibar edir v  Ona xidm t edirdi.




13

Potifarın arvadı  xlaqsız qadın idi. O, Yusifd n onun  rinin yerini tutmasını ist di. Yusif imtina etdi. O, Potifara haqsızlıq ed r k, Allaha qarşı g nah işləd  bilm zdi. Qadın onu m cbur etməy   alışanda, o qa dı. Lakin qadın ondan yapışdı v  Yusifin  st geyimi onun  lində qaldı.




14

Potifarın arvadı gileyləndi: “Sənin nökrin mənə təcavüz etdi. Budur, onun geyimi!” Potifar çox qəzəbləndi. Bəlkə o, arvadının yalan danışdığını bilirdi. Lakin o, nə isə etməli idi. O nə edəcəkdi?



15

Potifar Yusifi zindana atdı. Günahsız olmasına baxmayaraq, Yusif hirsli və qəzəbli deyildi. Bəlkə o, harada olursa olsun, çətinliklərdən öyrənirdi, əgər o, Allahu izzətləndirirsə, Allah da onu izzətləndirəcək - hətta zindanda olsa belə.



16

Sevimli Oğlu Kələ Oldu

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Yaradılış 37, Yaradılış 39

“Kələminin açıqlanması nur saçır”.
Məzmur 119:130

17

Son

7

60

18

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevdi ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

19